

Beynəlxalq nəqliyyat dəhlizi ölkəsi kimi də Azərbaycanın əhəmiyyəti artır

İlham ƏLİYEV: “Nəqliyyat dəhlizi həm iqtisadi cəhətdən, həm təhlükəsizlik, həm turizm baxımından bizə çox lazımdır”

Ümummilli lider Heydər Əliyevin uzaqgö-rənliliklə ötən əsrin sonlarında gördüyü işlər ölkəmizə Asiya ilə Avropanı birləşdirən mü-hüm tranzit dövləti statusu qazandırmışdır. Bununla da Azərbay-can TRASEKA-nın keçdiyi ölkələr arasınd-a aparıcı rola malik dövlətə çevrilmişdir.

Bu gün tarixi İpek yolunun ölkəmizdən keçməsi müxtəlif sahələrin inkişafına təkan verir. Asiya ilə Avropa arasında məsafə nə qədər uzaq olsa da, bir-biri ilə sıx iqtisadi-ticari əlaqələrlə bağlıdır və ölkəmiz bundan bacarıqla faydalıdır. Azərbaycan quru, hava, su, dəmir yolu vasitəsi-lə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışa malikdir ki, bu da müxtəlif nəqliyyat vasitələri ile beynəlxalq iqtisadi əlaqələrin qurulmasına, eləcə də idxl-ixrac əməliyyatlarının həyata keçirilməsinə geniş imkanlar yaradır.

Tarixi İpek yolunun bərpası Azərbaycan, eləcə də Avropa və Asiya ölkələri üçün böyük önem daşıyan layihədir. Avropa-Qaqaz-Asiya beynəlxalq dəhlizi olan TRASEKA-nın keçdiyi ölkələr sırasında Azərbaycanın xüsusi yeri var. Təsadüfi deyil ki, tarixi İpek yolunun bərpasına həsr olunmuş mühüm konfrans 1998-ci il sentyabrın 8-də Bakıda keçirilmişdir. 9 dövlət başçısının, 13 beynəlxalq təşkilat və 32 ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən həmin konfransda “Avropa-Qaqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdır. Bu layihənin icrası sayesində Azərbaycan əra-zisindən keçməkələ daşınan tranzit yüklerin həcmi ildən-ilə çoxalır, ölkəmizin siyasi, strateji əhəmiyyəti artır. Azərbaycan bu sahədə də regional mərkəzə çevirilir.

Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübü-nün yekunlarına və qarşısında duran vəzifelərə həsr olunan iclasında ölkənin süretli inkişafı üçün vacib olan bir çox aktual məsələlərə toxunmuş, Azərbaycanın beynəlxalq tranzit ölkəsinə çevrilməsi üçün görülən işlərdən danışmışdır: “Qeyd edim ki, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün çox fəal işləmişik. Bu dəhlizin yaradılması üçün Azərbaycan-İran-Rusya üçtərəfli əməkdaşlığı əsas şərtidir. Bildiyiniz kimi, həm İran Prezidenti, həm Rusiya Prezidenti ilə görüşlərdə bu məsələlər mənim tərəfim-dən qaldırılmışdır, müzakirə edilmişdir və deyə bilerəm ki, burada ümumi razılıq var. Bu nəqliyyat dəhlizi həm iqtisadi cəhətdən, həm təhlükəsizlik,



həm turizm baxımından bize çox lazımdır. Beləliklə, biz di-gər böyük ölkələr üçün öz tranzit imkanlarını təqdim edəcəyik və Azərbaycan xə-zinesi, büdcəsi bundan çox böyük iqtisadi mənfiət götü-rəcək. Çünkü bu, nəinki üç ölkə arasında olan və ola bilə-cək ticarəti sürətləndirəcək, eyni zamanda, Pakistan, Hindistan, Şimali Avropa ölkəleri bu dəhliz vasitəsilə birləş-cəklər və bizim ərazimizdən keçən yüklerin həcmi böyük dərəcədə artacaq”.

Şimal-Cənub nəqliyyat dəhlizi ilk növbədə, iqtisadi layihədir. Lakin dövlət başçısının qeyd etdiyi kimi, bu-nu reallaşdırmaq üçün qonşu dövlətlərlə siyasi danışçıların aparılması vacibdir. Çünkü belə qlobal layihələrin iştirakçı dövlətlərin siyasi iradəsi olmadan reallaşdırılması mümkün deyil. Ümummilli lider Heydər Əliyev də tarixi İpek yolunun bərpasına təşəbbüs göstə-rəndə onun reallaşdırılması üçün siyasi danışçılar aparmışdır. İndi də Azərbaycan Prezidenti İlham Əliyev Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması üçün siyasi təşəbbüs göstərərək, İran və Rusiya prezidentləri ilə danışçılar apararaq ümumi razılığı əldə edib. Bu layihənin ölkəmizə həm iqtisadi, həm də beynəlxalq aləmdə siyasi cəhətdən ve-

rəcəyi dividendlər, sözsüz ki, yüksək olacaq.

Şərq-Qərb və Şimal-Cə-nub nəqliyyat dəhlizləri, həm-çinin Əlet Beynəlxalq Dəniz Li-manının fəaliyyətinə də geniş imkanlar yaradacaq. Amma əvvəl limanda tikinti işlərinin sürətləndirilməsinə və xarici sərmayenin cəlb edilməsinə ehtiyac var. Dövlət başçısı sö-zügedən iclasda qeyd etmişdir ki, limanın tikintisində birinci mərhələnin birinci hissəsi başa çatıb. Əlavə vəsait ayrılmalıdır ki, burada infrastruktur və logistik imkanlar günün tələbi-nə cavab versin. Yeri gəlmış-kən qeyd edək ki, Əlet limanı tikinti işləri başa çatdıqda bura Xəzər dənizində ən böyük ti-carət limanı olacaq.

Ölkəmiz Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəli fəaliyyət göstərməsi üçün daha bir mühüm danışçıların təşəbbüsçüsüdür. Belə ki, nəqliyyat dəhlizinin keçdiyi ölkələr vahid tarif siyaseti barədə razılığa gəlməlidirlər. Azərbaycan da vahid tarif si-yasetinin uğurla həyata keçirilməsi üçün əlaqələndirmə surasının yaradılması təşəb-büs ilə çıxış edib. Bu danışçıların müsbət nəticə ver-məsi yüksək göndərən tərəfin yeni marşrlərlə üstünlük verməsinə səbəb olacaq. Çünkü ənənəvi marşrlardan yan keçmək üçün mütləq yükler mənzil başına ucuz, tez və təhlükəsiz çatmalıdır.

Ölkəmiz də hazırda siyaseti bu istiqamətdə aparır.

Azərbaycan bu istəyinə Şərq-Qərb nəqliyyat dəhlizin-de nail olub. Belə ki, ötən ilin yayından Beynəlxalq Trans-xəzər nəqliyyat marşrutu üzrə iri həcmdə yüklerin daşınma-sına start verilib. Xəbər verildiyi kimi, keçən il iyulun 28-də Çinin Şixəzi şəhərindən start götürən ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı (Əlet) Beynəlxalq Dəniz Ticarət Limanına çatmışdır. Bu, Şərqdən Avropaya gedən di-gər yollarla müqayisədə 550-600 kilometrlik qısa bir məsa-fə deməkdir. Bundan sonra konteyner qatarının mütəma-di olaraq Çin-Qazaxistan-Azərbaycan-Gürcüstan-Türk-kiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.

Beləliklə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu özünün fəallıq dövrüne qədəm qoyub. Bu istiqamət-də yüklerin daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti fəaliyyətə başlanğandan sonra genişlənərək özünün yüksək zirvəsinə çatacaq. Adıçə-kilən nəqliyyat dəhlizi Şərq-dən Avropaya kimi yüklerin qısa və təhlükəsiz daşınma-sında ən əlverişli marşrutdur. Bu isə ölkəmizin beynəlxalq aləmdə tranzit ölkə kimi əhə-miyətini daha da artırır.

**Rüstəm KAMAL,
“Azərbaycan”**